

Açıq darsin icmalı

Müəllim: Həsənova Lalə

Fənn: İngilis dili

Qrup: P414

Keçirilmə tarixi: 26.11.2015

Darsin mövzüsü: The best shopping street in the world (Dünyanın ən yaxşı alış-veriş küçəsi)

Darsin məqsədi: Bu darsdə tələbələri dünyada məşhur olan alış-veriş mərkəzləri, küçələri ilə tanış etmək və video-nümunələr, elektron sorğular və praktiki tapşırıqlar vasitəsi ilə tələbələrin ingilis dilini mənimsəsinə kömək etmək.

Resurslar: Texniki-elektron lövhə, kompüter

Vaxt bölgüsü:

Qrupun təşkili: 5 dəq.

Sorğu: 20 dəq.

İzahat: 20 dəq.

Möhkəmləndirmə: 30 dəq.

Evə tapşırıq: 10 dəq.

Qiymətləndirmə: 5 dəq.

Darsin planı:

- 1) **Qrupun təşkili:** Tələbələrin davamiyyətinin yoxlanılması
- 2) **Sorğu:** Tələbələrin ötən dərsləri nə dərəcədə qavradıqlarını öyrənməyə imkan verən anonim elektron sorğu

Sorğuda nəzərə tutulan suallar:

1. Dünyanın hansı məşhur alış-veriş küçələrini tanıyırsınız?
2. Bu küçələr hansı ölkələrdə və şəhərlərdə yerləşir?
3. Bu küçələrdə hansı məşhur firmaların mağazaları yerləşir?
4. Siz bu küçələrdən nələr ala bilərsiniz?
5. Nə üçün xaricilərin çoxu Nowy Swiat küçəsinə gəlir?

6. Nowy Swiat küçəsində hansı mağazalar var?
7. Cafe Blikle hansı yeməyi ilə məhşurdur?

Yeni dərsin izahı:

- 3) Təqdimat əsasında yeni mövzunun işıqlandırılması.

Yeni dərsin mövzusu " What do you want to do? " mövzudur. Müəllim tələbələrə gələcəkdə hansı peşənin sahibi olmaqları haqqında suallar verir. Tələbələr isə ayrı-ayrılıqda ingilis dilində öz fikirlərini ifadə edərək gələcək planları haqqında danışırlar.

Təqdimatda mövzü aşağıdakı başlıqlar üzrə mərhələlərə bölünmüşdür:

1. Ən yaxşı alış-veriş küçələri.
2. Bu küçələrdəki Brend mağazalar.
3. Qrammatik tapşırıqlar.
4. Yeni sözlər.
5. Bakının məhşur alış-veriş küçəsi.

4) **Möhkəmləndirmə:** Verilən tapşırıqlar və suallar əsasında keçirilən materialların möhkəmləndirilməsi.

5) **Evə tapşırıq:**

1. " What do you want to do? " mövzusunda prezentasiya hazırlamaq.
2. Bu haqqda elektron lövhədə krossvord hazırlamaq.

6) **Qiymətləndirmə:** qiymətləndirmə aşağıdakı meyarlara əsasən və 10 ballıq şkala üzrə aparıldı.

Əməkdaşlıq: 8 bal

Sual-cavab: 7

Yaradıcılıq: 8

Təqdimat: 8

Yekun: 8

The best shopping street in the world (Nowy Swiat)

Nowy Swiat has a lot of small shops, specialist shops, and chic shops.

It hasn't got the huge department stores that sell the same things everywhere.

If you want an exquisite handmade suit, Nowy Swiat is the place to go.

It isn't cheap.

You will pay up to £1.000.

for beautiful French baby clothes, go to Petit Bateau.

You will pay £50 for pair of blue jeans for a baby.

A dress for a baby girl is about £90.

At Désa, a famous antique shop, a desk costs £5.000, and a 19th century Russian icon costs £200.



Not everything is expensive.

At the shop Pantera you can buy leather goods – handbags, purses, coats, and belts.

Cepelia specializes in folk art.

There are also book shops and record shops.

And there are a lot of small boutiques that sell men's and women's clothes that are not too expensive.

If you're tired, stop at Café Blikle.

This is a fashionable place to meet.

You'll find a lively atmosphere, and a lot of well-known Poles.

The frozen yoghurt and ice-creams are excellent, and its famous doughnuts are delicious.

It is possible to travel the world and find the same things for sale in every country.

But Warsaw is different because its shops are unique – and they're in Nowy Swiat.

Группа : P-414